

# "Əgər torpaq uğrunda şəhid olsam..."

**44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Həsənağa Bəhruz oğlu Şirvanidir. Həsənağa 23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb.**

O, 2020-ci ilin aprel ayında ordु sıralarına çağrılıb. Böyük həvəslə hərbi xidmətə yollanan Həsənağa silahlardan istifadənin sırlarınə dərindən yiyələnib. Hazırkı dövrü başa çatdıqdan sonra xidmətinin Murovdag istiqamətində davam etdirib. Əsgər Həsənağa Şirvani 27 sentyabr 2020-ci ildə erməni təxribati nəticəsində başlayan Vətən müharibəsinə ilk atılanlardan biri olub. Komandirlərin döyüş əmrlərini cəsaretlə yerinə yetirib. Təəssüf ki, onun döyüş yolu qısa olub. Sentyabrın 30-da - Vətən müharibəsinin ilk günlərində Murovdag istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında göstərdiyi ığidliyə görə əsgər H.Şirvani ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Oktyabr ayının 1-də qeynunda dünyaya göz açdığı Binə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Anası Şəfəq Rəfiyeva övladını xatırlayıb duyulundı. Dedi ki, Həsənağa həmişə nikbin ovqatda olardı. Təəssüf ki, onu çox tez itirdik. Ana üçün övladını bir-birindən ayırmak, seçmək çətindir. Lakin Həsənağa fərqli, qayğıkeş övlad idi. Kiçik yaşlarından hərbçi olmağa həvəs göstərirdi. Əgər döyüşlərdə şəhid olmasayıd, ordū sıralarında qalib xidmətini davam etdirəcəkdi. Hərbi xidmətə də çox sevincək getdi. Müharibə başlayan gün Həsənağa zəng vurub bizimlə danışdı, vəziyyətimizi soruşdu. Dedi ki, ana, özünüzdən muğayat olun. Mən torpaqlarımızın azadlığı uğrunda vuruşuram. Oğullar Vətəni qorumaq üçün doğulur. Mən də Vətənin bir övladı kimi yurdumuzun azadlığı naminə çarşışram. Əgər torpaq uğrunda şəhid olsam, haqqını halal edərsən.

O orəfədə işdən çıxb evə gəlirdim. Telefonum zəng çaldı. Qardaşım idı. O ağlaya-ağlaya dedi ki, bacı, bilmirəm sənə necə deyim, dərdimiz böyükdür, Həsənağa döyüşlərdə şəhid olub. Eşitdiyim xəbərdən sarsıldım, ürəyim ayağımın altına düşdü. İndi heç həmin anı olduğunu kimi xatırlaya da bilmirəm. Amma bir təsəl-



lim var. Şəhidlik ali məqamdır, uca zirvədir. Oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Həsənağa bu zirvəyə ucalıb.

Həsənağanın böyük qardaşı Kamran Şirvani də könüllü olaraq İkinci Qarabağ müharibəsinə gedib. Qardaşı şəhid olandan sonra onu ordu sıralarından tərxis ediblər. Kamran dedi ki, Həsənağanın şəhid olduğunu eşi dəndə dünya başıma firlandı. Müharibə başlayanda qardaşım evə zəng vurub iştirakçısı olduğu uğurlu döyüslərdən həvəslə danışındı. Deyirdi ki, addım-adım erməni işğalçılarını geri sixişdiririnq.

Şəhidin babası Faiq Rəfiyev Həsənağalı günləri xatırladı:

- Həsənağa ünsiyyətcil idı. Büyüklərlə həmsöhbət olmayı xoşlayardı. Hərbi xidmətə gedən gün üz-gözündən sevinc yağırdı. Zəng vuranda həvəslə danışardı. Komandirləri də onun xidmətindən razılıq edirdilər. Deyirdim ki, Həsən, Murov çox soyuq yerdir, əynini qalın elə. Cavab verirdi ki, narahat olmayın, yerimiz də, paltarımız da istidir. Həsənağanın Vətən müharibəsində cəsaretlə vuruşması, medal-lara layiq görülməsi məni xeyli qürurlandırdı.

Əsgər yoldaşı Kərim Şükürov Həsənağanın şəhid olduğu anı xatırlayaraq dedi ki, döyüşün qızğıın vaxtı idı. Düşmən mövqelərini vurmaqda davam edirdik. Artilleriya qurğularından atdığımız mərmilər hədəfə dəqiq çatırdı. Qəfləton batareya komandiri dedi ki, ermənilər pilot-suz aparatla yerimizi çökdi. Təcili sığınacağa girin. Lüləye qoyduğumuz mərmini hədəfə atıb sığınacağa döndük. Bu vaxt Həsənağa ilə mənim arama mərmi düşdü. Mən ağır yaralandım. Ətrafa ha boylangsama, Həsənağanı görmədim. Onun ölüm xəbəri məni çox kədərləndirdi. Həsənağa qorxmaz, cəsur bir əsgər idi.

Bacısı Zəhra Şirvani dedi ki, Həsənağanın meyitini həyətə götürəndə qısqırıb haray salmadım. Sakit addımlarla üçrəngli bayraqa bürünmüş tabutuna yaxınlaşıb, başımı ona söykəyib göz yaşları axıtdım. İndi qardaşımı hər yerdə hiss edirəm. Sanki o mənim yanımıdadır, arxamdadır. Mənim üçün Həsənağa ölməyib. O, əbədi olaraq ürek'lərə, qəlblərə köçüb.

Şəhid bacısı sözündə haqlı idı. Şəhidlər ölmürlər, çünkü onlar müqəddəs zirvədə əbədilik qazanırlar.

**Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan"**